

KAMILƏ VƏLİYEVƏ (Azərbaycan)\*  
GÜLNARA CƏFƏROVA (Azərbaycan)\*\*

## MAŞIN TƏRCÜMƏSİNDE SÖZÜN SEMANTİK TƏHLİLİ

### Xülasə

Dilçilikdə semantika mənəni və ya insan düşüncəsindəki konseptdə dil komponentinin (sözlərin, frazaların) bir-birinə necə uyğunlaşdığını öyrənir. Maşın tərcüməsində isə semantik təhlili əsas principi sözün mənəsinin aşkar çıxarılmasını öyrənməkdir. Bundan əlavə, semantik təhlili aid olual-cavab və informasiyanın çıxarılması kimi müxtəlif praktik və nazari problemlər burada aşkarlanır.

Maşın tərcüməsinin semantik təhlil mərhələsində sözlərin mənəsindən çıxış edərkən formal semantik modellər hazırlanır. Bu modellər sözün sintaktik və semantik təhlilinə təkan verir və semantik təhlil prosesinə kömək edir. Məqaladə maşın tərcüməsində sözün semantik təhlili məsələləri araşdırılır. Müəlliflər maşın tərcüməsində çoxxəmənlilik probleminin çoxmənali sözün mənəsinin yalnız kontekstdə müəyyənləşdirilməsi və yerində işlənməsini həyata keçirən program qurmaqla həll edilməsinin mümkünlünü göstərirler.

**Açar sözlər:** maşın tərcüməsi, semantik təhlil, söz, mənə, model, lügət.

Maşın tərcüməsi sistemlərinin icmali onu göstərir ki, on az işlənmiş mərhələ semantik təhlil mərhələsidir. Bu onunla bağlıdır ki, sintaktik təhlildən fərqli olaraq semantik təhlildə söz formalarının mənələrinin formalizə edilməsindən ciddi çatınlıklar vardır. Maşın insandan fərqli olaraq sözün mənə çalarlarını kontekstdə görə müəyyənəldərə bilmir, çünki onda intuisiya, psixoloji hissler kimi fizioloji keyfiyyətlər yoxdur. Semantik mərhələnin əsas məqsədi mətndə cümlələrin tərkibindəki sözlərin bir-biri ilə mənə əlaqələrini təhlil etməkdir. Bunun üçün mütləq morfoloji və sintaktik təhlilə müüraciət olunur. Semantik təhlildə maşın tərcüməsi məsələsinin həlli ilə əlaqədar biz təkcə ayrı-ayrı söz formalarının analiz və tərcüməsi ilə kifayətənəməmiş, həm də mətndə sabit söz birləşmələrinin analizi və tərcüməsinin seçiləcək prosedurun düzgünlüğünü araşdırılmışdır. Məhz semantik mərhələ tərcümə vahidinin seçilməsinə, matn və onun terminlərlə təsvirinin tamlığı və adekvatlığına, ifadənin, daha daqiq desək, kiçik anlaysız vahidlərdən təşkil olunmuş böyük vahidlərin anlaşılmasına cavabdehdir. Təsvir tipindən asılı olaraq tərcümənin kiçik

və böyük vahidləri kimi adətən bunlar təklif olunur: sözün özü, söz birləşmələri, mübtədə, xəbər, tamamlıq, zərflik qrupları, cümlə, giriş mətnində müntəzəm şəkillər müraciət olunan fragmentlər (onların tərcümə yaddaşında adekvat və normativ tərcümələri verilir) və s. (Vəliyeva, 2003: 38).

Semantik təhlil dildə ifadə vasitələrinin mənasının təcəssüm olunma bacarığını göstərən formal ifadə vasitələrinin və dildə ifadə olunan sözlərin uyğun mənasının göstərilməsi bacarıqına malik alqoritmlərin öyrənilməsindən ibarətdir. Burada əsas məsələ sözün mənasının başqa sözlər, frazalar və morfemlərlə necə əlaqələndiyini aşkar çıxarmaqdır.

Q.Kazimova görə, semantik təhlil dilin mənə zənginliklərini, sözün mənə incəlik və çalarlarını, sənətkarın sözün semantik cəhətdən istifadə ustalığını öyrənmək üçün müümət dəriqatlı üsullarındandır. Belə təhlil vasitəsilə sözün daxili məmənunu, məhiyyəti açılır, yaxın mənali sözlərin əlavə mənə rəngləri, məzmun qohumluğunu və mənə əlaqəsi meydana çıxır (Kazimov, 2008: 145).

“Semantik təhlil” ifadəsi ilə nəyin nəzərdə tutulduğunu aydınlaşdırır. T.İzutsunun fikrinə, semantik təhlil təkca sözlərin mənələrini təhlil etmədən ibarət deyildir, o həmçinin dünya, ətraf ələm haqqında anlaysız və düşüncələri, dili istifadə edən xalqın düşüncəsinin əks etdirir. Semantika bir millətin tarixinin bu və ya digər müümət dövründə dünyagörüşünün məhiyyəti və quruluşu haqqında fəaliyyətdir (Izutsu, 1975: 15).

Semantik təhlil müxtəlif istiqamətlərdə aparılır. Linquistikada o, linquistik biliyin, lingvistik mənənin müəyyən edilməsi (mənənin qurulması), dilin emal edilməsindən (məlumatın çıxarılması və modellərin qurulması) ibarətdir. Semantik təhlil paraqraf, cümlə, fraza, ifadə səviyyələrindən tətbiq olunduğu zamanın mərhələlərini ahədən sintaktik strukturla bağlı olan təhlil mərhələsidir (13).

Mətnin avtomatik işlənmə sistəmlərində semantik təhlil problemlərindən bəhs edərək B.Y.Qorodetski semantik inventarlaşdırma məsələləri üzərində dayanır. O, semantik inventarlaşdırmanın leksik-semantik və morfo-semantik sahifiyələrində aparır. Göstərilən bu sahifiyələrdə paradiqmatik və sintaqmatik aspektlər mütləq nəzərə alınır. Semantik inventarlaşdırma prosesində söz və morfemlərin, onların müəyyən birləşmələrinin tezauruslarının tərtibi mühümdür (Vəliyeva, 2003: 16). Semantik təhlil üçün genişləndürülən matn korpusu və ya başqa növ korpusların tərtibi da müümət amildir. Mətnin semantik təhlili statistik maşın tərcüməsi sahəsində xüsusi rol oynayır. Belə təhlil üçün ən vacib işlərdən biri ilk növbədə ümumi semantik lügətlərin və yuxarıda qeyd olunduğu kimi, tezaurusların tərtibi edilməsidir. Onun arxasında semantik əlaqələrin təşkil edilməsi gəlir (Cırıkko, 2001: 45). Semantik əlaqələrin aşkarılmasının ən effektli metodlarından biri leksik modellərin qurulması metodudur (Lyons, 1968: 428; Mochalova, 2014: 128-129). M.Hörsta görə, leksik modellərin qurulması metodu cins-növ əlaqələrinin müəyyənləşdirilməsi üçün tam uyğundur (Hearst, 1992: 540).

Maşında semantik təhlil mərhələsinə qədər morfoloji (Maxmudov, 1982: 150) və sintaktik təhlil (Vəliyeva, 1996: 158) mərhələləri tamamlanmalı və düzgün alqoritmlər qurulmalıdır. Semantik təhlil alqoritminin qurulması təhlilin həllinin


\* Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Nəsimi adlı Dilçilik İstututu, Kompüter dilçiliyi şöbəsinin müdürü, dosent. E-mail:kamilavaliyev@gmail.com

\*\* Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adlı Dilçilik İstututu, Kompüter dilçiliyi şöbəsinin elmi işçisi, doktorant. E-mail:gulnarajafarova@yahoo.com

yarısı deməkdir. Rus tədqiqatçısı A.V.Moçalova alqoritmik təsvirdə istifadə edilmiş şərti işarələr vasitəsilə semantik təhlilin aparılması qaydasına əsaslanan sxem qurmuşdur (I sxem) (Moçalova, 2014: 128-129):

I sxem

Alqoritmik təsvirdə istifadə edilmiş şərti işarələr vasitəsilə semantik təhlilin aparılması qaydasına əsaslanan sxem



Bütün fərqli T çoxluqları üçün C uyğun gəlməli, yerinə yetirilməlidir.

daxil etmək ( $Q(t_1, sp_1, pos(t_2))$ ),  $t_{r2}$  – semantik tabelilik hissəsinin doğruluğu  $R_i(t_1, t_2)$ , T-dən tapmaq

$R_i(t_1, t_2) \in BD$ -dirə, o halda  $R_i(t_1, t_2)$  BD-yə semantik tabeliliyi əlavə etmək

T – təhlil üçün verilmiş cümlələr çoxluğu;

$T_i$  – i – burada “i” bələdintəz mənə vahidi kimi təhlil üçün verilmiş “T” cümlələr çoxluğunun təklifi edir;

S – əsas semantik şablonlar qrupu;

$s_i$  – i – burada “s” əsas semantik şablonlar qrupu nümunəsidir;

$sp_i$  –  $s_i$  – şablon prioritet ardıcılılıq nümunəsidir;

$R_i(t_1 \vee t_2)$  –  $R_i$  semantik əlaqəni göstərir,  $s_i$  şablonunu müəyyənləşdirir və  $t_1 \vee t_2$  bələdintəz mənə vahidlərində əlaqə yaradır;

$pos(t_i)$  –  $t_i$ -dən çıxarılmış sonuncu sözün təhlil edilmiş cümlədə mövqeyi;

$Q$  – ardıcılılıq növbəsi;

$(t_{r2}, sp_1, pos)$  –  $Q$  ardıcılılıq növbəsinin elementi,  $s_i$  şablonu vasitəsilə verilmiş element.

Sözlər və cümlələrin quruluşu, sözlərin, frazeoloji ifadələrin, mətnlərin mənaları haqqında məlumat, onların məqsəd və nüccarları bu mərhələdə nazorda tutulur. Maşın tərcüməsinin bu mərhələsində sözlərin, söz birləşmələrinin və cümlənin mənalarının açılması mühüm əhəmiyyət kəsb edir. Bu mərhələdə X dilinən bir ifadəsinin Y dilindəki monasının təmin edilməsinə cəhd edilir. Hesablaşdırma nöqtəyi-nəzərdən adekvat sayılan əsas həllətləri məsələləri bu sahə üçün təklifi edilir.

Rus tədqiqatçısı A.Sokirkaya rusdilli mətnlər üzərində ilkin semantik təhlil məsələsini həll etməyə çalışmış, rus dilinə ümumi semantik lügəti, semantik əlaqə, leksikanın ümumi kateqoriyaları, semantik xüsusiyyətlər, semantik xüsusiyyətlərin əlaqələri, DAİLİNİG proyektində söz birləşmələri, zaman qruplu lügətlər (TimeRoss), tezaurus lügətləri, lokativ tezauruslar (yer bildirən), maliyyə tezaurusları, kompüter tezaurusları, sabit söz birləşmələri lügəti məsələlərini geniş araşdırılmışdır. O, programda semantik təhlili giriş, semantik təhlildən çıxış, sothi semantik təhlil alqoritmi tərtib etmişdir. Onun fikrincə, semantik təhlil dildə işlənən cümlənin semantik strukturunu qurur. Semantik struktur semantik əlaqələri və semantik qovşaqları ifadə edir. A.Sokirkaya görə, semantik vahid semantik nəzəriyyənin mərkəzi konseptlərindən biridir. O, semantik bazanın əsasını təşkil edir (Cırıkro, 2001: 120).

A.Sokirkanın fikrincə, semantik vahid mətndə aşkara çıxan bütün valentlik-ları ümumi şəkildə şəhər edir və daxilden öz konseptuallığını genişmiyəşli linq-vistik mənbələrdən qoruyub saxlayır. Semantik vahid yalnız semantik təhlilin sonunda qurula bilər. Semantik təhlilin əsas məqsədi bütün valentliklərin qurulmasını təmin edən semantik vahidlərin konstruksiyasıdır. Hamçinin semantik mexanizmə daxil olan atributların və semantik vahidlərin semantik təhlili burada yerinə yetirilir. Əsas məsələ onların birini digərindən necə fərqləndirməkdir.

Təhlilin bütün mərhələlərində olduğu kimi, semantik komponentlər sözlərin orijinal variantından formallaşır. Semantik qoşaq nəzariyəsinin əsas manbayı təhlilin həyata keçirilməsidir. Əksər sintaktik qruplar semantik vahidlərə daxil ola, yaxud qoşaq atributlarına aid edilsə bilər. Bir cümlənin semantik təsvirini vermək üçün semantik lügətlər, tezaurus lügətləri tərtib edilməlidir. Semantik quruluş sintaktik təsvirlərin daxil edilməsinə asaslanır. Sözlərdən əlavə semantik vahidlər söz birləşmələri, durğu işarələri da daxil edilir.

Semantik qoşaqın əsas funksiyası aşağıdakılardır:

1. Atributlar dəstini təyin edir;
2. Qrafemlər dəstini təşkil edir;
3. Qoşaqdağı əsas semantik söz sayını təyin edir;
4. Qrammatik təhlili (daxili sintaktik xüsusiyyətləri) müəyyən edir;
5. Qoşaq aid olan fraqmentlərin sayını təyin edir;
6. Qoşaq vasitəsilə idarə edilən sintaktik təhlili müəyyən edir;
7. Söznə tərkibindəki saysız-hesabsız elementlər və frazalar lügətinə keçidi müəyyənləşdirir.

Semantik əlaqələr isə aşağıdakı parametrlərə malikdir:

1. Lügətə girişə istinadı təyin edir;
2. Mətn daxilində mövcud olan sözlərin siyahısını müəyyənləşdirir;
3. Semantik əlaqələri asanlaşdırın sintaktik əlaqələri təyin edir;
4. Cümə və ya ifadonun şəhər olaraq uzunluğunu müəyyənləşdirir.

A.Sokirka semantik təhlil üçün belə bir sxem qurmuşdur (12) (II sxem):

II sxem

Semantik təhlil üçün ümumi sxem

1) Mətndən cümlənin çıxarılması

12) Tezaurus lügət formalarının və quruluşlarının şəhəri

2) Cümlənin morfoloji təhlilinə keçid

13) Leksik variantlar üçün ağacvari strukturun qurulması

3) Cümlənin sintaktik təhlilinə keçid

14) Semantik xüsusiyyətlərin yoxlanması

4) Semantik vahidlərin seçilməsi

15) Layihələndirmənin yoxlanması

5) Söz və ya ifadənin dəst halında qurulması

16) Səhv əlaqə konstruksiyalarının yoxlanması

6) Zaman qruplarının qurulması

17) Cümlələrarası əlaqələrin qurulması

7) Durğu işarələrində ifadə vasitələrinin qurulması

18) Anaforik əlaqələrin qurulması

8) Leksik vahidlərin təyini və qruplaşdırılması

19) Qiymətləndirmə

9) Sabit söz birləşmələrinin qruplaşdırılması

10) Leksik funksiyaların qurulması

11) Yerli qoşaqlar arasında əlaqələrin qurulması

Semantik təhlildə semantik əlaqələrin yaradılması üçün əvvəlcə şablonlar qurulur. Şablonlar məlumatların toplanmasında axtarış sisteminin bir hissəsidir. Burada əsas semantik modellərlə matrin uyğunlaşdırılması təklif edilir. Bu işə təhlil edilmiş cümlənin semantik bağlılığı görə formalizə edilməsi ilə nticələnir. Müəyyən şərtlər altında daha geniş təhlil təklifləri irəli sürür. O, əsas semantik şablonlarda təsvir edilir. Təbii dildəki semantik təhlilin təklif edilmiş metodu əsas semantik şablonların formalizəsini əhatə edir, lakin belə metodların sayı şablonların sayından daha azdır. Əsas semantik şablonların sayının az olması ilə əlaqədar olaraq bu istiqamətdə işlər sıratlaşdırılmışdır (Mochalova, 2014: 128-129).

Semantik təhlilin nəzəri problemləri çoxdur. Praktik cəhətdən da aşağı səviyələ emal mərhələlərində sahvlərə səbəb olan problemlər müşahidə olunur. Məsələn, mütəxəssislar maşın tərcüməsində semantik təhlil zamanı problemlərin hansı xətt üzrə baş verdiyini müəyyənəşdirərkən belə məsələləri semantik problemlərdən daha çox maşın tərcüməsinin problemləri kimi qeyd edirlər. İki problem daha çox çatılık törədir:

1) təhlil zamanı qrammatik cəhətdən bir-biri ilə bağlı olan sözlər cütünün əlaqəliliyi, yəni emal zamanı mənasının qorunub saxlanması;

2) bir ifadənin bir neçə mümkün şəhərlərdən hansının daha uyğun olduğunu müəyyənəşdirmək, yəni semantik ikimənalılığın aşkar çıxarılması.

Maşın tərcüməsi ciddi inkişaf yolu keçəsə də, heç bir mövcud tərcümə sistemi hələ də insan qədər mükməmməl tərcümə edə bilmir. Keyfiyyətli maşın tərcüməsi prosesindən sonra böyük maneclərdən biri ikimənalı, yaxud coxmənalı sözün tərcüməsinin düzgün şəkildə aparılmasıdır. Maşın tərcüməsində bu cür nöqsanların həlli ikimənalı və ya coxmənalı söz və ya sözlərlə əhatə olunan kontekstin təhlilindən asılıdır. Maşının daxiliindəki mətnindən bir söz çıxarılaraq tərcüməyə verildikdə tərcüməçi həmin mətnin kontekstindən xəbərsizdir, o halda həmin sözün mənasını maşın tərcüməsi qədər dəqiq müəyyən edə bilməz, çünki maşına yerləşdirilmiş mətnədə həmin sözün mənalarını program ayrırdı. Program düzgün qurulmuşdursa, mətnindəki həmin sözün mənalarını da düzgün müəyyənəşdirir.

Maşın tərcüməsində semantik təhlilin əsas məqsədi ikimənalılıq və coxmənalılıq problemini həll etməkdir. Bundan başqa, semantik təhlilin məqsədlərindən biri də xüsusi sahəyə aid bütün leksik vahidləri toplamaq və mənalarına görə qruplaşdırmaqdır. Burada hər bir elementin başqa mövcud elementlə və ya elementlərlə ayri-ayrılıqla, həmçinin ümumilikdə əlaqəsini göstərmək vacibdir (I cədvəl).

Mətnədə iki leksemİN mənasının üst-üstü döşdürüyü halların, müəyyən leksik boşluqlarının olması da mətnin məna keyfiyyətinə qədər xəsal gotitmır, lakin belə boşluqlar, uyğunsuzluqlar artdıqca mətn tərcümə və təhlil zamanı öz mənasını itirir. Ona görə də mətnin semantik təhlilində omoniymlik və coxmənalılıq problemləri həll olunmalıdır. Dildə leksemİN mənası dil sistemində semantik baxımdan bir-biri ilə əlaqəli olan başqa leksemərin mövcudluğundan asılıdır. Semantik təhlil nəzəriyyəsi dilin leksik vahidlərinin semantik cəhətdən əlaqəli olan sahələr üzrə təsnif olunmasını və onları semantik qruplara bölünməsini nəzərdə tutur.

### I cədvəl

Sözlərin mənalarına görə qruplaşdırılması

	təmsil etdiyi şəhər	şəhərdə görən mənası	mədəni mənası	uzun mənası	müdafiə mənası	əmək mənası	əmək mənası	çətinlik mənası	qəbul mənası	gələcək mənası	gəlmiş mənası	acılma mənası	gələcək mənası	gəlmiş mənası	acılma mənası	əcili mənası	yaxın mənası
baxmaq	+								+								+
görmək	+																+
nazır salmaq	+								+								
Göz gəzdirmək	+								+								
müşahidə etmək	+																
gözden keçirmək	+								+								
gözünü zilləmək	+									+							
marşılamaq	+																
izləmək	+																+
süzükə süzükə	+								+								
ağzını ayırmaq	+																

İşlər morfoloji, işlər sintaktik səviyyələrdə "həll olunmamış problemlər" də maşın tərcüməsinin semantik təhlil mərhələsində araşdırılır (Mahmudov, 2013: 297).

Coxmənalılıq problemi coxmənalı sözün mənasının kontekstdə müəyyənəşdirilməsinin və yerində işlənməsinin hayatı keçirən program qurmaqla həll edilə bilər. Bir sözü, tərcümə programı sözün kontekstual mənasını sözlər haqqında insan biliyi ilə müqayisə ediləcək qədər məlumatı sahib olduğu hallarda düzgün seçə bilər.

### İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

- Hearst M.A. (1992). Automatic acquisition of hyponyms from large text corpora // Processing 14th International Conference on Computational Linguistics. Nantes, France: August 23-28.
- İzutsu T. (1975). Kur'an'da Allah və İnsan. Ankara: Ankara Üniversitesi Basımıvi.
- Kazimov Q.Ş. (2008). Seçilmiş asşərləri. 10 cildlə. I c. Bakı: Nurlan.
- Lyons J. (1968). Introduction to Theoretical Linguistics. Cambridge: Cambridge University Press.
- Mahmudov M.Ə. (2013). Kompyuter dilçiliyi. Bakı: Elm və təhsil.
- Vəliyeva K.A. (1996). Mətnin avtomatik sintaktik təhlili və sintezi. Bakı: Örnək.

7. Vəliyeva K.A., Məmmədova M. (2003). Mətnlərin avtomatik redaktəsi. Bakı: Azərbaycan Universiteti nəşriyyatı
8. Городецкий Б.Ю. (1976). Семантические проблемы построения автоматизированных систем обработки текстовой информации // Вычислительная лингвистика. М.: Наука.
9. Махмудов М.А. (1982). Разработка системы формально-морфологического анализа тюркской словоформы (на материале азербайджанского языка). Дис. ... канд. филол. наук. Баку: Элм.
10. Мочалова А.В. (2014). Алгоритм семантического анализа текста, основанный на базовых семантических шаблонах с удалением // Scientific and Technical Journal of Information Technologies, Mechanics and Optics. № 5 (93).
11. Сокирко А. (2001). Семантические словари автоматической обработке текста (по материалам системы ДИАЛИНГ). Дисс. ... канд. тех. наук. Москва.
12. aot.ru/docs/sokirk/sokirk-candid-4.html, (15.03.2020)
13. www.wikipedia.az, (04.02.2020)

*Кямilia Veliyeva (Azerbaijan)  
Gülnara Jafarova (Azerbaijan)*

### **Семантический анализ слова в машинном переводе**

#### **Резюме**

В лингвистике семантика изучает значение или согласование языковых компонентов (слов, фраз) в концепте человеческого сознания. В машинном переводе основным принципом семантического анализа является выявление значения слова. Кроме того, здесь решаются различные практические и теоретические проблемы семантического анализа, такие как вопрос-ответ и извлечение информации.

На этапе семантического анализа при машинном переводе исходя из значения слова готовятся формальные семантические модели. Эти модели стимулируют синтаксический и семантический анализ слова и процесс семантического анализа. В статье исследуются вопросы семантического анализа слова в машинном переводе. Авторы показывают возможность решения проблемы многозначности в машинном переводе путём создания программы, осуществляющей выявление значения многозначного слова лишь в контексте и уместное его использование.

**Ключевые слова:** машинный перевод, семантический анализ, слово, значение, модель, словарь.

*Kamila Valiyeva (Azerbaijan)  
Gulnara Jafarova (Azerbaijan)*

### **Semantic analysis of the word in the machine translation**

#### **Abstract**

In linguistics, semantics learns the meaning or the conforming of the language components (words, phrases) into each other in the concept of human thought. In the machine translation, the main principle of the semantic analysis is to learn determining the meaning. Besides, different practical and theoretical problems as question-answering system and revealing information belong to semantic analysis are disclosed here.

Formal semantic models are made from the meaning of the words in the level of semantic analysis of the machine translation. These models boost the syntactic and semantic analysis of the word and help the process of the semantic analysis. The issues of the semantic analysis of the word in the machine translation are researched in the article. The author shows the solution of the problem of polysemy in the machine translation by the creation of the program realizing the definition of the meaning of word in the context only and the usage in the relevant place.

**Key words:** *machine translation, semantic analysis, word, meaning, model, dictionary.*